

Böyük TANRININ Adı ilə

YASİR FATEHİ

SEÇİLMİŞ ƏSƏRLƏRİ

WWW.DQK.BLOGFA.COM

Yasir Fatehi:

Yasir Fatehi 1368-ci günəş ilində İranın şimal-qərbində Muğan Məntəqəsində Germi Şəhərində Anadan oldu. İbtidayi və mütəvəssitə dərslərini öz şəhərində başa yetirdi. 1386-cı günəş ilində Kermanşah şəhrinin Razi universitetinə daxil olub Kimi təhsilatini başladı. İndi isə (1390 – 2011) Germi şəhərində orta məktəblərdə Kimi müəllimi kimi çalışır.



Yasir Fatehi uşaqlıqdan Türk Ədəbiyyatına Əlaqə göstərirdi. O hələ uşaq ikən Azərbaycanın böyük şairlərini tanımağa başladı və gedə-gedə yeni və klassik ədəbiyyatımızdan çoxlu nümunələr oxuduqdan əlaqəsi daha da çoxaldı. “Ustad Şəhriyar”ın “Heydərbabaya səlam” Poeması, “Bulud Qaraçorlu”nun əsərləri və “Əlağa Vahid”in qəzəlləri və sonralar “Molla Məhəmməd Füzuli”, “Səməd Vurğun”, “Bəxtiyar Vahabzadə”, “Molla Pənah Vaqif” “Molla Vəli Vidadi”, “Nüsrət Kəsəmənli” kimi şairlərin şerlərindən

fadalanıb Őer demaya bařladı v  sad  Őerl r dem k il  bu iŐ  m Ő ul oldu. 1386-da yazıb saxladıŐı birinci Őerini dedi. 1387-ci ild  yola saldıŐı ‘‘D d  Qorqud dicital kitabxanası’’nda (www.dqk.blogfa.com)  d biyyatımızdan oxuyub tayp etdiyi n mun l r yerl Ődir rk n daha artıq Az rbaycan  d biyyatı il  tanŐlıŐı artdı v  bu m s l  d   z n vb sində Őairin Őerində  oxlu t sirl r qoydu. Őerl rində qoŐma daha artıq g z  d ys  d  g raylı, s rb st Őer v  q z l d  Őerl rinin i ində vardır.

yasirfatehi@gmail.com

Əsərləri:

Gələcək Sevgimiz Gələcək Bir Gün

*Sevginən, bu sözü çığır dünyada
Gələcək sevgimiz, gələcək bir gün
Sevgidən özünü verginən bada
Gələcək sevgimiz, gələcək bir gün*

*O gələn gün bizə sevgi günüdür
Dərdin axırındır, qəmin sonudur
Kinəli ürəklər kinə unudur
Gələcək sevgimiz, gələcək bir gün*

*Gələcək ki desin məhəbbət sözün
Gələndə gətirsin birliyin özün
Məhəbbət çətindir, bir az da dözüün
Gələcək sevgimiz, gələcək bir gün*

Dağ, dərə, çay, cəməni onu gözləyir

*Quşlar da hər yanda onu səsləyir
Küçədə, bazarda hər aşıq deyir
Gələcək sevgimiz, gələcək bir gün*

*Əl-ələ, qol-qola bir zəncir qurun
Yox! Zəncir qırılar, dağ kimin durun
Dağ ancaq dağılar, sevgiyə bürün
Gələcək sevgimiz, gələcək bir gün*

*Cümələr gəldikə, Cümələr gedər
Cümələr getdikə, Cümələr gələr
Cümələr “Yolçu”ya bu sözü verər
Gələcək sevgimiz, gələcək bir gün*

1386/1/14

Adəm Və Həvvə

*Xatirələr dəftərində dolanıram varaq- varaq
Yazıları rəng bə rəngdi
Həm ağı var, həm qarası*

*Gözlərimin qabağından çox səhnələr gəlib keçir
əvvəlləri çox gözəldir
axırları qəm qalası*

*Kimsə, özü hardadısa bilməyirəm
Ondan mənə nişan qalmış
Bir almanın
dişlənilməmiş bir parası*

1388/8/8 - Kermanşah

Çökməyə Diz Gətirmişəm

*Gəlmişəm dünyada sevəm, seviləm
Özümlə yandıran köz gətirmişəm
Gəlirəm vətənin güllərin görəm
Sevməkdən bir nişan, iz gətirmişəm*

*Qoşmalar qoşuram, qəzəl yazıram
Gözəllər boynuna inci düzürəm
Güllərdən şəhd alıb şəkər süzürəm
Qar görən güllərə yaz gətirmişəm*

*Mən vətən aşiqi, qürbət yolçusu
Mən birlik aşiqi, vəhdət yolçusu
Mən İnsan aşiqi həsrət yolçusu
Şerimdə bir ürək söz gətirmişəm*

*Yaz gəlib mən üçün bir çiçək gətir
Sözündə könlümə bal- pətək gətir
əzizim əlimə bir ətək gətir
“Yolçu”yam çökməyə diz gətirmişəm*

Aşığa Deyin Ki Sazını Çalsın

*Mərd elin kişisi, igidlər oğlu
Aşığa deyin ki sazını çalsın
Dağların, çayların, gözəlliyindən
Şənlikdən oxusun, qəm yerdə qalsın
Aşığa deyin ki sazını çalsın*

*Dağlarda kəklikdən, ceyrandan desin
Bayramdan oxusun, bayramdan desin
Arazdan, Xəzərdən, Muğandan desin
Muğanın maralın yadıma salsın
Aşığa deyin ki sazını çalsın*

*Saraydan oxusun, Xan çoban gəlir
Sarayın eşqindən bağı qan gəlir
Sarayın səsidir, çaylardan gəlir
“Oxuyun məhəbbət səsi ucalsın”
Aşığa deyin ki sazını çalsın*

*Ay aşıq bu elin dərdindən oxu
Namərddən danışma, mərdindən oxu
Bu qızıl torpaqdan, bal dildən oxu*

*“yolçu”nu qoyma ki həsrətdə yansın
Aşığa deyın ki sazını çalsın*

1390/2/5 – Kermanşah

Mən Qalmışam Yar Ölübdür

*Deyirdim mən yara qurban
Mən qalmışam yar ölübdür
Aşiq tarsız qala bilməz
Kaman susub, tar ölübdür
Mən qalmışam yar ölübdür*

*Mənim canım yara bağlı
Aşiq olar tara bağlı
Nar ağacı nara bağlı
Ağac qalıb nar ölübdür
Mən qalmışam yar ölübdür*

*Dağlar necə çənsiz qalsın
Quşlar necə dənsiz qalsın
Ürək evi sənsiz qalsın
Ürəyim ağlar, ölübdür
Mən qalmışam yar ölübdür*

*Məni dərdə salan gözəl
Gözü yaşla dolan gözəl*

*Qabağında dolan, gözəl
Bahar keçib, bar olübdür
Mən qalmışam yar olübdür*

*Dedim unud bu sevgini
Dedin unutmaram səni
Getdin, yardım sinəsini
“Yolçu” qəlbi zar olübdür*

1390 – Tir ayı

Hələ Sənsiz Yaşayacam

*Sən gəlmədi sevgilim, mən
Hələ sənsiz yaşayacam
Sən gəlmədin bu ömrümün
Ağır yükün daşıyacam
Hələ sənsiz yaşayacam*

*Ağlayacam ümmanacad
Ümman sənə çatanacad
Gəlmədin sən, haçanacad
Bu soyuqda üşüyəcəm
Hələ sənsiz yaşayacam*

*Vüsalını dadmaq üçün
Aləmi oyatmaq üçün
Bir gün sənə çatmaq üçün
Bu dünyanı boşayacam
Hələ sənsiz yaşayacam*

*Gözüm yolda Cümə gələ
Cümələrin biri gülə*

*“yolçu” gözlə, hələ-hələ
Qəm üstə qəm döşəyəcəm
Hələ sənsiz yaşayacam*

1390/6/18

Bu Dəftərə Yazammadım

*Bu dünyanın bəzəklərin
Bu dəftərə yazammadım
Ağ-qızıllı çiçəklərin
Bu dəftərə yazammadım*

*Qatar-qatar sonaları
Naxış-naxış hanaları
Ağbirçəkli anaları
Bu dəftərə yazammadım*

*Məhəbbətin istisini
Durnaların dəstəsini
Gözəlliyin xəstəsini
Bu dəftərə yazammadım*

*Qoşmaları, qəzəlləri
Nabat satan gözəlləri
Zəhmət çəkən düz əlləri
Bu dəftərə yazammadım*

*Düz ilqarı, sədaqəti
Ürəkdəki məhəbbəti
Sevgi dolu hekayəti
Bu dəftərə yazammadım*

1390/6/21

İnsan

*Vicdan pula qulluq eləyən dövrdə, Pünhan
Sözlər arasından görəsən, kim nə götürdü
“Baba Pünhan”*

*Görəsən heyvanı əhliləşdirən
Bu vəhşi insan da əhliləşərmimi?
Qan içən, insanın ətini yeyən
Təpəgöz ürəyi eşqə düşərmimi?
Bu vəhşi insan da əhliləşərmimi?*

*Görəsən cəlladlıq öyrənən insan
Özünü qüdrətli bir Allah sanan
Bu zəif, dərbədən, yolunu çaşmış
Şeytana baş əyən, Allaha məğrur
Vicdanı qızıla qulluq eyləyən
Zülümü dünyada bolluq eyləyən
Görəsən bir belə zülüm qoparan
Hər vəhşi heyvanı əhliləşdirən
Bu vəhşi insan da əhliləşərmimi?*

*Görəsən dışında insanlıq qanı
Haramdan düzəlmiş, cəsədi, canı
Bu dörün vicdansız, cansız insanı
Top-tüfəng atılsa tufanlar qopsa
Durubmu tərpənər ölü vicdanı*

*Görəsən qara pul bəndəsi olan
Hər vəhşi heyvanı əhliləşdirən
Bu vəhşi insan da əhliləşərmimi?*

*Ay Şeytan baş əymə bu insanlara
Vidənsiz insana baş əymək olmaz
Qan içən, haramxor zəli qurdundan
Lətafət törədən kəpənək olmaz
Görəsən qarnını haram dolduran
Hər vəhşi heyvanı əhliləşdirən
Bu vəhşi insan da əhliləşərmimi?*

*Görəsən cinayət qoparan insan
Bu ağır yuxudan haçan ayılar
Ay insan, bir ayıl, ayıl yuxudan
Sən Allah deyilsən bir Allahın var*

*Ay insan, nə üçün məğrurlaşırısan?
Böylə tov götürüb hara gedirsən?
Sənə lütf eyləyən kərim Allahu
Nə üçün bu qədər tez unudursan?*

*Ay insan, unutma heç zaman bunu
Hər daş öz yerində ağır oturur
Ay allah bəndəsi, bəndəlik eylə
Sən Allah deyilsən bir Allahın var*

Yoldaşım (Fateh)ə Cəvab

*Çoxdan sevirəm mən səni əmma biri bilmir
Heç kimsə mənim sevdiyim ol dilbəri bilmir
Hüseyn Əsədi (Fateh)*

*“Fateh” o nəhan eşqi dedin sən, hamı bildi
Pak eşqdi bu, eşqinə əhsən, hamı bildi
Bir “Hafiz”i-şiraz onu bilmir, o da ölmüş
Bir Hafizi-şirazi ötürsən hamı bildi
Dəşt-ü dəmən-ü lələ-vü reyhan nə deyirlər
Çöllərdə bitən sünbül-ü susən, hamı bildi
Hər ləhzə ki yarınla xəyalında danışdın
Sanma ki nəhandır bizə busən, hamı bildi
Şairdə axı gizli söz olmaz, necə olsun
Nimkasədə yoxdur axı kasən, hamı bildi
“Fateh” nə çətindir qəzəl insafla danışsaq
Sültan qəzəl imkanına sənsən, hamı bildi
“Yolçu” qoy elə mətləyi təkrar olur olsun
“Fateh” o nəhan eşqi dedin sən, hamı bildi*

1390/7/14

Gözümdə Şək Çəkəram

*Həmişə dəftərimə bir sınıq ürək çəkəram
Öz əksimi sən ilən yox gözəl ki tək çəkəram
Mənim sınıq ürəyim açmamış solub çürüdü
Onunçün heç yerə gül yox solan çiçək çəkəram
Əl açmaram sənə bundn belə məhəbbət üçün
Nə əl bu dəftərə çəkdim nə bir atək çəkəram
Ged, Allahın amanında gülüm, qayıtma daha
Nə zülm edərsən elə, bil ki ey mələk, çəkəram
Desən ki şəklimi çək, bir qara midad götürüb
Bütün üzün yerinə bir qara bəzək çəkəram
Qan ağladım gecə-gündüz gülən zaman mənə sən
Gözümdə bir qara qan, qanlı bir bəbək çəkəram
Bu hal ilə yenə ey gül, desən ki öl, ölərəm
Desən yaşa bu ömür yüklərin də çək, çəkəram
Mənə deyirlər oğul, rəsmə çək məhəbbət evin
Öz əksimi salaram mən, gözümdə şək çəkəram*

1390/8/20

Yasir Fatehidən başqa şərlər oxumaq üçün (ərəb qrafikasında) altdakı linklərə müraciə edə bilərsiniz.

<http://dqk.blogfa.com/cat-7.aspx>

<http://mahfelak.blogfa.com/author-mahfelak.aspx>

Bizim kitablarımızın listini görüb yükləmək üçün bu linkə müraciə edi:

<http://dqk.blogfa.com/page/kitablar.aspx>



Dədə Qorqud Kitabxanası

www.dqk.blogfa.com